

“ASAN könüllüləri” növbəti dəfə Binəqədi RİH-də təcrübəyə başladılar



Noyabrın 25-də Binəqədi Rayon İcra Hakimiyyətinin “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlayacaq üzvləri ilə görüş keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladığı işdə uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən

və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasında rolundan danışıraq gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirdi. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycan deyil, ölkə hüdudlarından kənar, beynəlxalq miqyasda örnək kimi qəbul olduğunu vurğuladı. Çıxışda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin

tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimül yaratdığı xüsusi qeyd edildi.

Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsinin müdür müavini Cahangir Hacıyev yerli icra hakimiyyətləri ilə əməkdaşlığın ilk olaraq Binəqədi rayonu ilə başladığını vurğulayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında “ASAN Könüllüləri”nin artıq üçüncü qrupunun təcrübə keçəcəyini bildirdi.

Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası



Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

“Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası rayonun Xocəsən qəsəbəsinin Sulutəpə yaşayış massivində təşkil edilmişdir. Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində, yol kənarında salınan parkda aparılıb. Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən, Binəqədi, Biləcəri və 28 May qəsəbə bələdiyyələrinin üzvləri, eləcə də YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirakı ilə reallaşdırılan aksiya zamanı 500-ə yaxın yerli iqlimə uyğun ağac - zeytun,

sərv, Eldar şamı, çinar, sarı söyüd, Çin qızılgülü, palıd, fıstıq, göyrüş və meyvə ağacları əkilib. Ərazidə biomüxtəlifliyin artırılması və floranın zənginləşdirilməsi üçün yerli iqlimə uyğun ağac növləri ilə yanaşı, xarici ölkələrdən gətirilən həmişəyaşıl ağaclar və dekorativ gül kolları da əkilib, yaşıllıq zolaqları sa-

lınmışdır. Yeni əkilən tinglərin suvarılması ilə yanaşı, parkın ərazisindəki mövcud ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə, eyni zamanda, yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamladılması sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissəsinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həmçinin paytaxt Bakıda, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq. Binəqədi rayonunda bu cür kampaniyaların davamlı olaraq keçirilməsi planlaşdırılır.

17 MMMC dövlət qeydiyyatına alınıb



Azərbaycanda bugünkü kimi 17 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyatına alınıb. Hazırda müştərəkçi üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır. Bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasimov “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda ke-

çirilən “dəyirmi masa” da deyib.

N.Qasimov ölkəmizdə həyata keçirilən mənzil-kommunal siyasəti, institusional islahatlar və bu sahənin inkişaf perspektivləri barədə məlumat verərək bildirdi ki, mənzil fondunun idarə olunması sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülmüş və 2009-cu ildə yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında,

eləcə də mənzil fondunun idarə olunmasında müntəzəm idarəetmə üsullarının tətbiqində əsas hüquqi baza rolunu oynayır. Bakı şəhərində çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar MMMC-lər yaradılıb. “Dəyirmi masa”da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov rayonda MMMC-lərin təşkili barədə təqdimatla çıxış edib.

Səhiyyə sahəsində görülmüş işlər müzakirə olunub

Binəqədi rayonu 25 saylı şəhər və 20 saylı uşaq poliklinikalarında 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran məsələlərlə bağlı toplantı keçirilib. Toplantıda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra səhiyyə işçisi iştirak edib.

Tədbirdə çıxış edən Aygün Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi uğurlara imza atıldığını bildirib. Xüsusilə son



illərdə ölkə rəhbərliyinin qayğısı ilə səhiyyəyə əldə olunan uğurlar və gələcək perspektivlər haqqında

danışan A.Əliyeva keyfiyyətli xidmətin vətəndaş məmnunluğu ilə nəticələndiyini qeyd edib.

Sonda rayon səhiyyə sahəsi ilə bağlı gələcəkdə görülməli işlərin icrası ilə bağlı müzakirələr aparılıb.

Ərazi ilk partiya təşkilatında tədbir

Noyabrın 24-də YAP Binəqədi rayon təşkilatının Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İB “Sənayecihaz” EIM ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Dünəndən bugünə azad respublikamızın hakimi partiyası” adı altında təşkil olunan tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri, müəssisənin direktor müavini Məhəbbət Hüseynov bildirdi ki, YAP Azərbaycan Konstitusiyası çərçivəsində öz proqram və nizamnaməsinə uyğun fəaliyyət

göstərir. Hər bir ölkə vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparan siyasi partiyanın fəaliyyətindən danışıq sədr ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın rifahı, azadlığı üçün apardığı məqsədyönlü siyasətdən bəhs edib, bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəni uğurla idarə etməsindən söhbət açıb.

Ərazi ilk partiya təşkilatının İdarə Heyətinin və Qadınlar Şurasının üzvü Xuraman Fərəcova çıxışında deyib ki, ölkəmizin müstəqilliyi ona görə sarsılmaz və əbədidir ki,

böyük öndərin irsi xalq tərəfindən hiş olunub saxlanılır, möhtərəm Prezidentimiz tərəfindən isə ümummilli liderin onilliklər üçün hesablanmış strategiyası ləyaqətlə, qətiyyətlə, qüsurusuz yerinə yetirilir.

İlk partiya təşkilatının üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurası Təftiş Komitəsinin sədri Adil Məmmədov çıxışında vurğulayıb ki, YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və o dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Onun sözlərinə gö-

rə, ümummilli liderimiz xalqın azadlığı səsində soraqçı olan ziyalılarımızın təklifini qəbul edərək yeni yaradılan YAP-a sədrlik etməklə, hakimiyyətə qayıdışı ilə, xalqına, torpağına sahib çıxmaqla dövlətimizin bugününe parlaq bir pəncərə açib. A.Məmmədov çıxışının sonunda tədbir iştirakçılarının təmsilində hər bir vətəndaşımız və xüsusən gənclərə əldə olunan azadlığımızı, müstəqilliyimizi göz bəbəyimiz kimi qorumağı, cənab prezidentimizin uzaqgörən siyasətinin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan



torpaqlarımızın geri qaytarılmasında əlimizdən gələni əsirgəməməyi tövsiyə edib.

Tədbirdə iştirak edən digər çıxışçılar da gənc müstəqil respublikamızın bugünkü uğurlarından danışdı, ulu öndərimizin layiqli davamçısı, Azər-

baycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin xalq tərəfindən daim dəstəkləndiyini bildirdilər.

